



ANA KÜRÜM

Salyanın ilk qəzeti 21 fevral 1924-cü ildə nəşr olunmuşdur

№ 1 (01) * 1 Oktyabr 2025-ci il * Salyan rayonunun ictimai-siyasi, ekoloji maarifləndirici qəzeti

Azərbaycanın suverenliyinin qarantı

Azərbaycan dövlətçiliyi uzun və mürəkkəb bir yol keçmişdir. XX əsrin sonlarında xalqımız müstəqilliyinə yenidən qovuşdu və dövlət suverenliyini bərpa etdi.

Lakin həmin dövrdə ölkə qarşısında ciddi təhlükələr, daxili siyasi gərginlik və xarici təzyiqlər

baycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmış, regionda lider mövqeyə yüksəlmişdir. Enerji layihələri, nəqliyyat dəhlizləri və siyasi əməkdaşlıq formatları Azərbaycanın müstəqil və suveren dövlət kimi güclənməsini təmin etmişdir. Dövlət



mövcud idi. Bu şəraitdə suverenliyin qorunması və inkişafı üçün güclü siyasi iradə, qətiyyətli liderlik tələb olunurdu. Sərəncamda deyildiyi kimi, yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.

Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Bu Konstitusiya xalqımızın suveren iradəsinin ifadəsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasının əsas zəmini oldu.

Ulu Öndərin irsinin davamı olaraq, Prezident İlham Əliyev də Konstitusiya quruculuğunu yeni mərhələyə yüksəltmiş, islahatlar yolu ilə idarəetmə sistemini müasir tələblərə uyğunlaşdırmışdır. Beləliklə, Heydər Əliyevdən başlanan Konstitusiya quruculuğu xətti bu gün də uğurla davam etdirilir.

İlham Əliyevin ən böyük tarixi xidməti Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlar azad edildi, ölkənin suveren hüquqları bərpa olundu. Bu, həm dövlətimizin gücünün, həm də Prezidentin qətiyyətli siyasi və diplomatik fəaliyyətinin nəticəsi idi.

İlham Əliyev hər zaman Konstitusiyanın aliliyini, qanunun hökmranlığını əsas prinsip kimi irəli sürmüşdür. Onun rəhbərliyi ilə həyata keçirilən konstitusiya islahatları idarəetmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə, dövlət suverenliyinin hüquqi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi bələsləşdirilmiş xarici siyasət nəticəsində Azər-

başçısının fikrincə, Konstitusiya xalqın iradəsini ifadə edən ali hüquqi sənəddir və onun aliliyi Azərbaycanın müstəqilliyinin, suverenliyinin və demokratik inkişafının təməlidir.

"Azərbaycan Respublikasında 2025 ci ilin 'Konstitusiya və Suverenlik İli' elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024 cü il tarixli sərəncamında qeyd olunur ki, "müstəqil və suveren dövlətə sahib olmaq, milli mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur." Bu qərar, ilk növbədə, Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyi ilə dövlət müstəqilliyimizin möhkəmlənməsi arasındakı sıx bağlılığı əks etdirir.

"Konstitusiya və Suverenlik ili" həm də gələcək nəsillərə dövlətçilik ənənələrinin aşılınması, milli idealların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu il çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanın hüquqi dövlətçiliyinin, milli birliyinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

İlham Əliyev dəfələrlə vurğulamışdır ki, "Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü xalqımızın iradəsi ilə daim qorunacaqdır". Onun həyata keçirdiyi siyasət xalqın dəstəyi ilə daha da möhkəmlənmiş, dövlət-xalq birliyini gücləndirmişdir.

Bu gün Azərbaycan regionun aparıcı dövləti kimi öz sözünü deyir. Onun gücünün, müstəqil siyasətinin və sabit inkişafının əsas qarantı Prezident İlham Əliyevdir. O, yalnız bu günün deyil, gələcək nəsillərin də suverenliyini təmin edən lider kimi tarixə düşmüşdür.

"Qələbə" qəzeti fəaliyyətini başa vurdu - missiyamı

"Ana Kürüm" davam etdirəcək

Azərbaycan mətbuatının zəngin ənənələri içində özünəməxsus yeri olan "Qələbə" qəzeti uzun illər Salyan rayonunun ictimai-siyasi, mədəni və sosial həyatında mühüm rol oynamışdır. 100 yaşı Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin, ölkə jurnalistlərinin, bölgə mətbuatının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə qeyd edilən "Qələbə" qəzetinin indiyə kimi 9.000 nömrəyə yaxın buraxılışı olmuşdur. Azərbaycan ədəbiyyatının tanınmış simaları Xəlil Rza, Əliqə Kürçaylı, Ağacavad Əlizadə, Oqtay Rza və söz ustaları ilk qələm təcrübələrini məhz bu qəzet vasitəsilə oxuculara təqdim etmişlər.

"Qələbə" qəzeti bölgənin birəsrlik ictimai-siyasi ensklapediyasını yaratmış, sosial-mədəni həyatın, insanların problemlərinin aynası olmuş, dövlətimizin həyata keçirdiyi layihələrin təbliğatçısı, təşviqatçısı və təşkilatçısı olmuşdur.

Lakin zamanın tələbləri, qəbul edilən MEDIA haqqında qanuna əsasən informasiya mühitində gedən dəyişikliklər və yeni dövrün çağırışları "Qələbə" qəzetinin qarşısına yeni vəzifələr qoydu. Təsisçilərin qəbul etdiyi yekdil qərara əsasən, qəzetin çap fəaliyyəti dayandırılmış və təsisçi dəyişikliyi edilməklə fəaliyyətini müstəqil olaraq davam etdirilməsini tövsiyə edilmişdir. Bununla da "Qələbə" qəzetinin tarixi missiyası şərəflə başa çatmış oldu. Onun işini isə mövcud maddi-texniki baza əsasında, peşəkar jurnalistlərin köməyi ilə "Ana Kürüm" qəzeti davam etdirəcəkdir. Beləliklə, "Qələbə" qəzeti öz tarixi yolunu başa vuraraq es-tafetini yeni nəsli, yeni dövrün tribunasına - "Ana Kürüm" qəzetinə təhvil verir.

Bu qərar qəzetin fəaliyyətinə son qoymaqdan daha çox, onu yeni bir mərhələyə daşımaq niyyətindən irəli gəlir. Çünki qəzetin illərlə formalaşdırdığı dəyərlər, peşəkarlıq məktəbi və oxucu auditoriyası itib-batmayacaq, əksinə, yeni ruhda yaşadılacaq.

Oxucularla ilk görüşünə gələn yeni media subyekti - "Ana Kürüm" qəzeti bu məqsədlə işıq üzü görür. Yeni qəzet həm "Qələbə"nin mirasını davam etdirəcək, həm də müasir medianın tələblərinə cavab verəcək A-3 formatda çap olunacaqdır. Oxucularımız qəzeti 4, 8 və bəzən 16 səhifə həcmində çapının şahidi olacaqlar.

"Ana Kürüm" adı təsadüfi seçilməyib. Bu ad həm Kür çayının doğmalığını, həm də regionun təbiətini, həyat qaynaqlarını ifadə edir. Qəzetin əsas missiyası isə rayonumuzun sosial inkişafını təşviq etmək, dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfələr verən həmyerlilərimizi tanıtdırmaq, milli dəyərləri və çağdaş mədəniyyətimizi işıqlandırmaqla ekoloji maarifləndirməni genişləndirməkdən, ictimai problemlərin həllinə nail olmaqdan ibarət olacaqdır. Bu işdə hər bir salyanlıdan, hər bir oxucudan dəyərli təklifləri ilə yanaşı Kür qədər bizə yaxın olan qəzetimizin ayaqda qalmasına, müstəqil fəaliyyətinin davamlı olmasına köməklik göstərməyi, harada yaşamasından aslı olmayaraq Dərülmomininlər diyarı adlandırılan Salyanın yeganə müstəqil qəzetin təəssübünü çəkməyi, ona hər cür dəstək olmağı xahiş edirəm.



*Rüstəm MƏLİKOV,
"Ana Kürüm" qəzetinin
təsisçisi və redaktoru,
"Tərəqqi" medalı,
Prezident təqəüddüsü,
Ali Media mükafatı laureatı,
AJB və AJB-nin üzvü.*



"ANA KÜRÜM" QƏZETİ RƏSMİ MEDIA SUBYEKTİ STATUSU ALDI

Təbriklər

*

Təbriklər

*

Təbriklər

Rayonumuzun ictimai-mədəni həyatında mühüm hadisə olan "Ana Kürüm" qəzetinin Azərbaycan Respublikasının Media Reyestrinə qəbul olunması və ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Məlum olduğu kimi, mətbuat cəmiyyət həyatının ayrılmaz hissəsi olmaqla yanaşı, həm də dövlət və xalq arasında ünsiyyət körpüsü rolunu oynayır. "Ana Kürüm" qəzetinin təsis olunması Salyan rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar, təhsil, mədəniyyət və ictimai həyatımızın bütün sahələrində baş verən yeniliklərin ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Rayonumuz Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər böyük uğurlar qazanmışdır. Yeni yollar çəkilmiş sosial obyektlər inşa olunmuş, şəhər təsərrüfatı yenidən qurulmuşdur. Əhalimizin rifahına və sosial ehtiyaclarının qarşılanmasına yönəldilmiş layihələr davam etməkdədir. İnanıram ki, qəzet bu proseslərin hamısını geniş şəkildə oxuculara çatdıracaq, bölgəmizin səsi və sözü olacaqdır.

Əminəm ki, qəzet öz səhifələrində rayonumuzun zəngin tarixini, qədim ənənələrini, eyni zamanda müasir inkişafını işıqlandıracaq, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin təbliğinə, vətəndaşlarımızın dövlətçilik ideallarına sədaqət ruhunda maarifləndirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına xidmət göstərəcəkdir.

Ümidvaram ki, "Ana Kürüm" qəzeti peşəkarlıqla hazırlanan yazılar, dolğun və obyektiv informasiyalar, publisistik məqalələrlə oxucuların rəğbətini qazanacaq, rayonumuzun sözün əsl mənasında ictimai tribunasına çevriləcəkdir.

Hörmətli, Rüstəm müəllim! Sizə bu şərəfli yolda uğurlar, yeni nailiyyətlər arzulayıram. İnanıram ki, qəzet gələcəkdə də öz mövqeyini möhkəmləndirəcək, Azərbaycan mətbuatının inkişafına layiqli töhfələr verəcəkdir.

*Rüstəm XƏLİLOV,
Salyan Rayon İcra Hakimiyyətinin başçısı*

"Ana Kürüm" qəzetinin MEDIA Reyestrinə daxil edilməsi və ilk nömrəsinin çapdan çıxması münasibəti ilə qəzetin kollektivini, oxucularını, bütün salyanlılarını səmimi qəlbdən təbrik edir və yaradıcı kollektivə uğurlar arzu edirəm.

Salyan bölgəsinin ictimai-siyasi və mədəni həyatında yerli mətbuat həmişə mühüm rol oynamışdır. Rayonumuzun "Qələbə" qəzeti müxtəlif adlarla 100 ildən çox fəaliyyət göstərərək dövrünün quruculuq işlərinin salnaməsini yaratmış, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərmiş, əhalinin maariflənməsinin əsas təşkilatçısı olmuşdur, xüsusən, dini-mənəvi dəyərlərimizin təbliği istiqamətində qəzet əvəzsiz işlər görmüş və sanıram ki, qəzetin zəngin irsi Azərbaycan mətbuatının tarixində şərəfli bir səhifə kimi qalacaqdır.

Xüsusi olaraq qeyd etmək istərdim ki, bölgənin bir çox ziyalıları "Qələbə" qəzetində çalışmaqla püxtələşmiş və sonralar digər rayonlarda məsul vəzifələrdə işləməklə bu yurdun hörmət və nüfuzunu daha da artırmışlar.

Bu gün "Ana Kürüm" qəzetinin nəşrə başlaması həm də bu ənənələrin müasir dövrə uyğun şəkildə davam etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, "Ana Kürüm" qəzeti də "Qələbə"nin zəngin ənənələrini davam etdirərək təkcə xəbərlərin çatdırılması ilə kifayətlənməyəcək, həm də ekoloji məsələlərin işıqlandırılmasına, milli-mənəvi dəyərlərin qorunmasına, bölgənin sosial problemlərinin həllinə öz töhfəsini verəcəkdir.

Hörmətli Rüstəm müəllim! Sizi və yaradıcı kollektivinizi və bütün oxucuları səmimi qəlbdən salamlayıram, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, Sizin mətbuat sahəsində malik olduğunuz təcrübə nəticəsində "Ana Kürüm" qəzeti qısa zamanda öz oxucu ailəsini formalaşdıracaq, insanların sözünün və əməllərinin güzgüsü olacaq, cəmiyyətimizlə oxucular arasında körpü rolunu oynayacaqdır.

Əminəm ki, salyanlılar da onlara doğma olan "Ana Kürüm" adını daşıyan qəzetin fəaliyyətinə lazımı dəstəyi göstərəcəklər. Sizlərə bu məsuliyyətli yolda uğurlar arzu edirəm.

Professor Rahim Hüseynov

Bu gün Azərbaycanın mətbuat tarixində rolu olmuş qəzetlərimizin, nəşrlərimizin adı ictimaiyyətə şərəfləndirilmişdir. 150 illik mətbuat tariximizin tam 100 illik güzgü tutmuş qəzetlərimiz sırasında Salyan rayonunun ictimai-siyasi qəzeti olmuş "Qələbə"nin də öz yeri vardır. Böyük qəzetçilik ənənələri yaradan bu nəşr bütün fəaliyyətini dövlətçiliyimizin möhkəmləndirilməsinə, bölgədə gedən sosial quruculuq işlərinin, tariximizin, dini-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə həsr etmiş və mən deyirdim ki, zamanının salnaməsini yaratmışdır.

Bir hərbiçi kimi yaxşı xatırlayıram ki, qəzetimizin əməkdaşları ikinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş ata və babalarımızın, quruculuq illərinin insanların və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzəffər komandanlığı ilə Vətən müharibəsində qələbəmizin sevincini xalqımıza yaşatmış qəhrəman şəhidlərimizin tarixi şücaətini və onların əziz xatirəsinin daima yaşadılması üçün həmişə səylə çalışmışlar və bunlar unudulmamalıdır. Bu ənənəni davam etdirmək bu gün müstəqil qəzet kimi fəaliyyətə başlayan "Ana Kürüm" qəzetin missiyasına düşür.

"Ana Kürüm" qəzeti dövrün, zamanın tələbindən, ölkədə media sahəsində aparılan islahatların nəticəsində meydana gəlmişdir. İnanıram ki, bu qəzet də salyanlılar tərəfindən rəğbətlə qarşılanacaq və seviləcəkdir.

Qəzetin redaktoru rayon ictimaiyyətinin yaxşı tanıdığı, fəaliyyətinə bələd olduğu, əməyi ölkə rəhbərliyi tərəfindən dəyərləndirən peşəkar jurnalist Rüstəm Məlikovdur. Qəzetin fəaliyyətinə dəstək vermək, maddi texniki bazasını möhkəmləndirmək isə imkanı olan hər kəs üçün yaxşı əməl hesab edilməlidir. Mən qəzetin fəaliyyətinə uğurlar arzu edirəm.

*Əliqə Hüseynov,
ehtiyatda olan general - leytenant*

Hörmətli Rüstəm müəllim!

Sizi və bütün redaksiya kollektivini "Ana Kürüm" qəzetinin Media Reyestrinə daxil edilməsi və rəsmi olaraq fəaliyyətə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

Bu mühüm hadisə yalnız yeni bir mətbu orqanın fəaliyyətə başlaması deyil, eyni zamanda doğma Salyanımızın söz və mətbuat ənənələrinin davam etdirilməsi baxımından əlamətdar bir addımdır. Əminəm ki, qəzetiniz təkcə bölgəmizdə deyil, ümumən ölkə ictimaiyyətində də maarifçilik, milli-mənəvi dəyərlərimizin təbliği və cəmiyyətin ekoloji problemlərə həssas münasibətinin formalaşmasında önəmli rol oynayacaqdır.

100 il doğma Salyanımızın tarixini yazan, adət-ənənələrini yaşadan "Qələbə" qəzeti bölgə mətbuatı üçün bir məktəb olmuşdur. İnanıram ki, onun müsbət təcrübəsi "Ana Kürüm" qəzeti tərəfindən müasir dövrün çağırışlarının xarakterinə uyğun olaraq davam etdiriləcəkdir.

"Ana Kürüm" ifadəsi olduqca dərin və rəmzi mənalar daşıyır. Bu adda qəzetin Salyanda nəşr olunması isə bizim hər birimizin dogma yurda bağlılığımızı, sevgimizi ifadə edir. Bu həm də gələcək nəsillərə təmiz təbiət və sağlam mühit ötürmək məsuliyyətini ehtiva edir.

Qeyd etmək istərdim ki, bu nəşr müstəqil qəzet kimi təsis olunub və onun ayaqda qalması üçün təəssübkeş salyanlıların maddi və mənəvi dəstəyinə böyük ehtiyac vardır. Əminik ki, hər bir ziyalı və vətənpərvər həmvətənimiz bu işə öz töhfəsini verəcəkdir.

Sizə və kollektivinizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və davamlı oxucu rəğbəti arzulayıram.

*Arif Əliyev,
İqtisadçı alim*

Qədim Odlar yurdu Azərbaycanımızın tarixi yerini əks etdirən "Ana Kürüm" qəzetinin Media Reyestrinə daxil edilməklə nəşrə başlanması xəbərinə eşitdikdə çox sevindim. Qəzetin təsisçisi və məsul redaktoru, tələbə yoldaşım Rüstəm Məlikovu və redaksiyanın yaradıcı kollektivini ürəkdən təbrik edirəm! Onlara möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram!

Bilirik ki, Salyanda yerli mətbuatın tarixi bir əsrdən çoxdur. Bu mənada burada yaxşı qəzetçilik ənənəsi və peşəkar jurnalistlər vardır. Salyan respublikamızda çox yaxşı tanınan elm, sənət və incəsənət xadimlərinin vətənidir. Eyni zamanda Türk dünyasının mütəfəkkir oğlu, ötən əsrin əvvəllərində "Həqiqət" və "Fiyuzat" jurnalının redaktoru olmuş Əli bəy Hüseynzadə də bu yurdun yetirməsidir.

Arzum budur ki, "Ana Kürüm" qəzeti ölkəmizin ictimai-siyasi həyatında öz yeri, öz dəst-xətti və mövqeyi, obyektivliyi ilə fərqlənən mətbu orqanlardan olsun. Çoxsaylı mətbuat arasında öz üslubu və yolu ilə seçilsin. Həmişə dövlətçilik prinsiplərinə söykənsin və bunları təbliğ etsin. Eyni zamanda milli-mənəvi, əxlaqi dəyərlərimiz, tarixi irsimiz və s. qəzetin səhifələrində öz əksini tapsın.

*Elçin NƏSİB
Sabirabad rayonu,
"Suqovuşan" ədəbi birliyinin sədri,
yazıçı-publisist*

"Ana Kürüm" qəzetinin müstəqil olaraq nəşrə başlaması 100 ildən çox qəzetçilik ənənəsini yaşadan Salyan ictimaiyyəti üçün çox əlamətdar bir hadisədir. Təbrik edirəm. Salyan üçün, salyanlılar üçün uğurlu olsun. Arzu edirəm ki, qəzet Salyanın hər bir sakininin, xüsusən köməyə, diqqətə ehtiyacı olan insanların səsinə çevrilsin.

Qələm dostum, qəzetin məsul redaktoru Rüstəm müəllimi və bu qəzetə dəstək olanları, oxucuları artıq Media Reyestrində qeydiyyatda olan "Yeni Balakən" qəzetinin kollektivi və Balakən rayonunun ictimaiyyəti adından təbrik edirəm. Azru edirəm bu qəzetin fəaliyyəti Kür kimi coşsun, Kür kimi bənzərsiz, ömrü isə Kür qədər uzun olsun.

Bilirik ki, salyanlılar üçün "Ana Kür" ifadəsi çox əzizdir. Bu ad bölgənin mədəni, tarixi və ekoloji bir simvoluna çevrilməklə yerli insanların torpağa, mədəni irsə, və təbiətə olan bağlılığını ifadə edir.

Salyan respublikamızın qədim və çox böyük tarixi şəxsiyyətlər yetirmiş bölgəsidir. Bu mədəni irsi qorumaq, təbliğ etmək isə birinci növbədə yerli qəzetin və onun ətrafında olan ziyalıların mədəni borcudur.

"Ana Kürüm" qəzeti Media Reyestrindən keçərək müstəqil qəzet statusu almışdır. İnanıram ki, Salyan ictimaiyyəti qəzetə yeni ideyaların, layihələrin həyata keçirilməsində yardımçı olacaq, ona hər cür lazımı dəstəyi göstərəcəklər.

*Ramazan Abal
"Yeni Balakən" qəzetinin məsul redaktoru*



Rayon xəbərləri

Səyyar qəbul və görüşlər

Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq Salyan rayonunda RİH tərəfindən səyyar qəbullar həyata keçirilir. Səyyar qəbulların məqsədi əhalini narahat edən problemlərin yerlərdə birbaşa öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməkdir.

Salyan rayonunun Şəkərli, Seydan kəndlərində və şəhər 4 saylı tam orta məktəbində keçirilən görüş-qəbullar zamanı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu



biddirib. Başçı bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Rayon İcra başçısı səmimi söhbət əsasında keçən qəbullarda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

"20 Sentyabr - Dövlət Suverenliyi Günü"nə həsr olunmuş tədbir keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "20 Sentyabr - Dövlət Suverenliyi Günü"nə həsr olunmuş "Dövlətçilik tariximizin ən parlaq səhifəsi" mövzusunda tədbir keçirilib.

Salyan Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "20 Sentyabr - Dövlət Suverenliyi Günü"nə həsr olunmuş videoçarx nümayiş olunub.



Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayilov və digər çıxış edənlər qeyd ediblər ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azər-

baycanın dövlət suverenliyi tam şəkildə bərpa olunub. Bu tarixi hadisə yalnız ölkəmizin deyil, bütövlükdə regionun siyasi mənzərəsini dəyişib, xalqımızın müstəqillik iradəsini və

ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu bir daha sübut edib.

Çıxışlarda vurğulanı ki, 20 Sentyabr - Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabr tarixli Sərəncamı ilə təsis olunaraq Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinə çevrilib və suverenliyin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanı daha güclü, müasir və dayanıqlı dövlətə çevirib, yeni reallıqlar isə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Pambıq yığımına yaxşı hazırlıqla başlanılıb

Salyan Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sədrlik etdiyi ilə keçirilən ümumrayon müşavirəsində pambıq yığımına hazırlıq vəziyyəti geniş müzakirə olunmuş, yetişdirilmiş bol məhsulun vaxtında və itkisiz yığılması üçün tapşırıq və tövsiyələr verilmişdir.



Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının, Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, pambıqçılıq şirkətlərinin rəhbərləri və mütəxəssisləri, rayon İHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, fermerlər iştirak etmişlər.

Salyan Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev və digər çıxış edənlər məlumat vermişlər ki, 2025-ci təsərrüfat ilində Salyan rayonunda pambıqçılıq şirkətləri ilə müqavilə bağlanaraq 9669.6 hektar sahədə pambıq əkilmişdir. Fermerlər əkinləri rayonda fəaliyyət göstərən 4 pambıqçılıq şirkəti olan Pagro MMC, Praym Kotton MMC, Aztəsərrüfat MMC və Azərpambıq ASK MMC ilə müqavilələr bağlayaraq həyata keçirmişlər. Pambıq sahələrində aparılan düzgün aqrotexniki tədbirlər onu deməyə imkan verir ki, cari ildə pambıq sahələrində bol məhsul gözlənilir.

Atrıq sahələr ağ donunu geyinib. Çəkilən zəhmət hədəfə getməyib. Texnikalar artıq sahələrə çıxarılıb. Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə pambıqyığan maşınların məhsuldarlığı yüksəkdir. Yığımın sürəti gündən-günə artır.

Antiterror əməliyyatı şəhidlərinin xatirələri yad edilib



Kərimbəyli kəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi qulluqçu Qəhrəmanov Sadiq Sakit oğlunun anım günü münasibətilə məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən şəhid ailələrinin üzvləri, hərbiçilər, YAP partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış, xatirəsi ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuşdur.

Şəkərli və Xələc kəndlərində 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən və məğrur ordumuzun qələbəsi ilə başa çatan antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız, Xanəliyev İsmayıl Ziyad oğlu və Sadıqov Neman Bəhrəm oğlunun xatirələri anım günlərində yad edilib. Anım mərasimində Yeni Azərbaycan Partiyasının, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri



iştirak ediblər. Mərasim zamanı şəhidlərin ailələri və məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

Çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıq-



dan, vətənə olan sədaqətlərindən danışaraq bildiriblər ki, şəhidlərimizin keçdiyi şərəfli yol gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir və onların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, rihları şad olsun.



27 Sentyabr-Anım Günündə qəhrəmanlarımızı qürur hissi ilə anırıq



Allah bütün şəhidlərimizi rəhmət etsin.

Anım Günü ilə əlaqədar rayonda digər tədbirlərlə yanaşı, ağacəkmə kompaniyası da keçirilmişdir. RİH başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri Kür çayı sahilində bu məqsədlə ayrılmış ərazidə 200-ə yaxın Eldar şamı əkilməsində iştirak etmişlər.

Yeni salınmış yaşıllıq ərazisi suvarılmışdır.

27 sentyabr xalqımızın istiqlal tarixinin ən şərəfli günüdür. Məhz 2020-ci ilin həmin gün Azərbaycan əskəri Ali Baş Komandanın əmri ilə silaha sarıldı və Vətənin düşmən işğalından azad edilməsi üçün "Dəmir yumruq" əməliyyatına atıldı. İndi Zəfər bayrağımız Xankəndində, Şuşada əzəmətlə dalğalanmaqdadır. Vətən müharibəsində tarixi qələbəmiz şəhidsiz ötmədi. Qismətinə şəhidlik zirvəsinə ucalmaq düşən oğullarımızın xatirəsi qədərbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.

Həmin gün bütün ölkə boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, onların qəhrəmanlıq dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və özəl qurumlarda qeyd olunub.

27 sentyabr-Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə anım tədbiri keçirilmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının



rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hərbcilər, ziyalılar, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.

Anım tədbirinin iştirakçıları "Şəhidlər" abidə kompleksini, şəhidlər xiyabanını, Milli Qəhrəman Nazim Babayevin büstünü ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək Vətən müharibəsində cəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsini ehtiramla yad etmişlər.

Anım Günüün iştirakçıları Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Sübrən Rəhim oğlu Cəbrayılzadənin adı daşdığı Salyan Peşə Liseyinin qarşısındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar.

Anım Günü ilə əlaqədar saat 12-00 da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.



Qərbi Azərbaycan həqiqətləri: yurd həsrəti və tarixi ədalət

Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəliyinin Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı ilə birgə "Konstitusiyə və suverenlik ili" çərçivəsində Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası, ermənilərin törətdiyi vandalizm aktları, tarixi-mədəni abidələrin dağıdılması və Azərbaycan toponimlərinin dəyişdirilməsi" mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

YAP Salyan Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə Kərəm Muradov məruzə edib. Tədbirdə çıxış edən YAP Salyan



rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Günay Ağamalı, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayıl, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Faiq Kərimov, icmanın koordinatoru İman Məmmədov, Qərbi Azərbaycan İcmasının elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şəmsi Qocayev, ATXƏM-in sədri İlham İsmayilov, QMİ-

nin nahiyyə qazisi Hüsni Həsənov, "Ana Kür" ictimai birliyinin sədri Rüstəm Məlikov bildırıblər ki, Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası xalqımızın tarixində ən ağır səhifələrdən biridir. Qeyd olunub ki, soydaşlarımız əsrlər boyu yaşadıkları ata-baba yurdlarından zorla çıxarılmış, yüz minlərlə insan bir gecədə evsiz-eşiksiz qalmışdır. Deportasiyalar nəticəsində azərbaycanlıların maddi və mənəvi irsi məhv edilmiş, onların hüquq-

ları kobud şəkildə tapdalanmışdır. Xüsusi olaraq vurğulanı ki, Ulu Öndər Heydər Əliyevin uzaqqörən siyasəti nəticəsində deportasiya olunmuş Qərbi azərbaycanlıların taleyi daim diqqət mərkəzində saxlanılmış, onların hüquqlarının müdafiəsi üçün mühüm addımlar atılmışdır. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində tarixi ədalətin bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuş, soydaşlarımızın doğma torpaqlarına qayıdışı üçün real perspektivlər yaranmışdır. Çıxış edənlər əminliklə bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqqörən siyasəti nəticəsində Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı təmin olunacaqdır.

Sonra təşkilatı məsələlər müzakirə olunub, Qərbi Azərbaycan İcması Salyan rayon nümayəndəliyinin idarə heyətinin tərkibi və şəhər, qəsəbə, kənd icma rəhbərləri təsdiq edilib. Sonda Qərbi Azərbaycan İcmasına yeni üzv olmuş bir qrup şəxsə vəsiqələr təqdim olunub.

"Ana Kürüm" qəzeti



"Yaşamaq gözəldir, Vətən sağ olsun!" kitabının təqdimat mərasimi keçirilib

Yazıçı-publisist Təyyar Nəsrinin "Yaşamaq gözəldir, Vətən sağ olsun" kitabının təqdimat mərasimi keçirilib.

Sirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəsmiləri, şəhid ailələri, müharibə iştirakçıları, ədəbiyyat adamları, ziyalılar və ictimaiyyət iştirak edib. Salyan Dövlət Kukla Teatrında düzənlənən tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.



Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov yazıçı-publisist Təyyar Nəsrinin yaradıcılığı

barədə ətraflı məlumat vermiş və təqdim olunan "Yaşamaq gözəldir, Vətən sağ olsun" kitabının məziyyətləri barədə danışaraq bildirmişdir ki, kitab 364 səhifədən ibarətdir və bir nəfəri Aprel şəhidi olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatlarında canlarını qurban verən 70 salyanlı şəhiddən bəhs olunur. Tədbirdə T.Nəsrinin bədii-pub-



lisistik yaradıcılığı barədə və təqdim olunan kitabda yer almış şəhidlər haqqında xüsusi olaraq hazırlanmış video-rolik nümayiş etdirilmişdir.

Müəllif, "Tərəqqi" medalı jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü, yazıçı-publisist Təyyar Nəsrinin Salyan şəhidlərinə həsr etdiyi "Yaşamaq gözəldir, Vətən sağ olsun" kitabının yaranma tarixi, yaradıcılıq prosesi barədə ətraflı məlumat vermiş və nəşrin

ərsəyə gəlməsində köməyi keçmiş hər kəsə minnətdarlığını

Salyan Rayon İcra Hakimiyyətinin şöbə müdürü Rəşad Kərimov, kitabın redaktoru Leyla Nəsrili, "Ana Kürüm" qəzetinin məsul redaktoru Rüstəm Məlikov, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriye, ARB televiziya kanalının bölgə müxbiri, Kürçaylı Məmmədov, tarixçi-tədqiqatçı Sahib Həsənov, şairlər Firdovsi



Sarvanı və Əzizağa Məmmədli kitab haqqında fikirlərini söyləmiş və müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.

Qeyd olunub ki, kitabda 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş salyanlıların həyat hekayələri bədii üslubda oxucuya çatdırılır. Çıxışlarda şanlı Zəfərin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, ali diplomatik bacarığı, bütöv bir xalqın birliyi və rəşadətli ordumuzun şücaəti

sayəsində qazanıldığı vurğulanıb

Çıxış edən şəhid valideyni Arzu Quliyeva deyib ki, yaşamaq gözəl olsa da bizim balalarımız canlarından keçdilər, Vətəni qucaqladılar. Vətəni anadan, ailədən əziz bildilər. Bu kitabın ərsəyə gətirdiyinə görə biz Təyyar Nəsriliyə dərin təşəkkürümüzü bildiririk.

Şəhid anası Xoşgül Axundova



bildirib ki, Təyyar müəllimin 90-cı illərdə birinci Qarabağ müharibəsinin şəhidləri haqqında yazdığı "Ölümdən güclüdür Vətən sevgisi kitabı"nın da oxumuşam. Yeni kitabda isə digər şəhidlərlə bərabər mənim oğlum haqqında yazılanlar da yer almışdır. Arzu edirəm ki, bundan sonra da yeni vətənpərvərlik mövzusunda yazıb yaratsın.

Təqdimat mərasimində şəhid



ailələrinə kitab hədiyyə edilib.

Qeyd edək ki, bu nəşr Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü olan Təyyar Nəsrinin salyanlı şəhidlər haqqında yazdığı sayca beşinci kitabıdır.

Biz də jurnalist həmkarımızı təbrik edir, ona yeni yaradıcılıq uğurları və möhkəm can sağlığı diləyirik.

"Ana Kürüm" qəzeti

Ekologiya

"Ana Kür" İctimai Birliyinin 15 yaşı tamam olur

"Ana-Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin fəaliyyət başlamasından 15 il keçir. Bu illərdə İctimai Birliyin təqdim etdiyi bütün layihələrin adı respublikamızın donor təşkilatlarının elan etdiyi qrant müsabiqələrinin qalibləri sırasında olmuşdur. 15 ildə 15 layihə. Bu Azərbaycan reallığında bölgədə fəaliyyət göstərən ekoloji ictimai təşkilatlar arasında çox nadir hadisədir.

Bu barədə İctimai birliyin sədri Rüstəm Məlikov bildirib. O deyib ki, Kür çayı sanki bir ana kimi Salyanın boynuna dolandıqdan sonra dənizə tökülür. Ümumiyyətlə, Kür rayonun ərazisinin təqribən 65 kilometrini iki hissəyə - Aran və Muğan bölgələrinə ayıran çay özünəməxsus təbii gözəllik yaratmışdır.

Ona görə də salyanlılar çaya "Ana Kür" adı vermiş, söz adamları şəninə nəğmələr qoşmuş, adını özlərinə təxəllüs seçmişlər.

Kür çayı hövzəsi tarixən xalqımızın həyatında mühüm rol oynayıb. Bu böyük su arteriyası təkcə içməli su, təsərrüfat və kənd təsərrüfatı üçün mənbə deyil, həm də xalqımızın mədəni kimliyində, ədəbiyyatında və mədəni dəyərlərində xüsusi yer tutur. Lakin sürətli inkişaf, sənaye və məişət tullantılarının çoxalması, iqlim dəyişmələrinin təsiri çayın ekoloji durumunu daim diqqətdə saxlamağı zəruri edir. İctimai birlik də məhz bu zərurətdən yaranmışdır. 2010-cu il sentyabr ayının 27-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ictimai birliyi hüquqi şəxs ki-

mi qeydiyyatla almışdır.

"Ana Kür" yarandığı gündən Salyan rayonunun ekoloji problemlərinin öyrənilməsinə kömək etməyi əsas vəzifə kimi qarşıya qoyub. Bu məqsədlə birlik rayonun təbii ekoloji balansının saxlanılmasına, çayın biomüxtəlifliyinin qorunmasına kömək etməklə bu sahədə müsbət təcrübəni yaymaqdadır.

Birlik bu vəzifələri həyata keçirmək üçün seminarlar, dəyirmi masalar, sərgilər təşkil edir, konfranslar, ekoloji turlar, digər mədəni-kütləvi tədbirlər keçirir.

İcra etdiyi layihələrin hesabatları donor təşkilatlar tərəfindən həmişə yüksək balla qiymətləndirilmişdir. Bunun da əsas səbəbi birliyin aidiyyəti dövlət, bələdiyyə orqanları ilə səmərəli əməkdaşlıq etməsidir.

Hazırda birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün elan etdiyi qrant müsabiqəsinə təqdim olunacaq yeni layihə üzərində işləyir. Uğurlar arzu edirik.



2026-cı il üzrə qrant müsabiqələri elan edildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir.

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

1. WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər
2. Ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş
3. Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə
4. Qərbi Azərbaycana qayıdış prosesi
5. Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş
6. Regionların sosial-iqtisadi inkişafına ictimai dəstək
7. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)

Ətraflı məlumat Agentliyin <https://ngoagency.gov.az/> saytından və sosial şəbəkələrdən öyrənmək olar. (+994 12) 493-15-81





Mədəniyyət səhifəsi



Şamxal Əhmədov,
Şirvan-Salyan Regional
Mədəniyyət İdarəsinin
baş məsləhətçisi,
Salyan rayonu üzrə
nümayəndə

Konstitusiya və suverenlik ilində Salyanın ictimai-mədəni həyatı

bərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 1-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institutional islahatların əsasını təşkil edib. Vətən Müharibəsində qazandığımız şanlı qələbə isə suverenliyimizin əsasını qoyub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan tədbirlərdə mədəniyyət müəssisələri yaxından iştirak ediblər. Kitabxanalarda Ulu Öndər haqqında mühazirələr oxunub, qalereya və muzeylərdə sərgilər açılıb, mədəniyyət mərkəzi, uşaq incəsənət və musiqi məktəbində konsertlər təşkil edilib.

Gəlin elə ilk olaraq, Salyan rayon Heydər Əliyev Mərkəzinə nəzər salaq. Salyan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin siyasi irsi həmişə ön plandadır. Burada "Heydər Əliyev İrsi ilə güclü gələcəyə" adlı layihəsi çərçivəsində "Heydər Əliyevin həyat məktəbi, ideyaları onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır", "Heydər Əliyev və demokratik dövlət quruculuğu", "Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir", "Qadınların cəmiyyətə integrasiyasında Heydər Əliyevin rolu", "Heydər Əliyev irsi və suveren Azərbaycan gəncliyi", "14 iyul 1969-cu il: Tərəqqi yolunun başlangıcı", "Söz-lə gələcəyə: Heydər Əliyev və Azərbaycan mətbuatı", "Heydər Əliyev və dil siyasətinin uğurları" adlı müxtəlif tədbirlər keçirilib, mühazirələr oxunub. Mərkəzdə Vətən Müharibəsi şəhidlərinin

xatirəsinə həsr olunan silsilə tədbirlərə də start verilib. "Vətən bizim and yerimiz" adlı layihə çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anadan olmasının 50 illik yubileyi, şəhidlər Sabir Salahovun, Emil Əsədovun, Əfqan Axundovun, Samir Mustafayevin, Kamil Şirinovun doğum günlərinə həsr olunan tədbirlər düzənlənib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi də burada keçirilən silsilə tədbirlərlə yadda qalıb. Belə ki, mərkəzə yüzlərlə ziyarətçi axın edib. Qonaqlara Heydər Əliyev irsi və burada saxlanılan eksponatlar barədə məlumatlar verilib.

Mədəniyyət müəssisələrində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan gecələrə də xüsusi diqqət göstərilir. Bu məqamda Salyan rayon Mərkəzi Kitabxanasına nəzər yetirmək yerinə düşərdi. Burada birinci Qarabağ müharibəsi şəhidi Rəhman Xudaverdiyevə, şəhid Əfqan Axundova, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova, Samir Mustafayevə həsr olunan gecələr təşkil olunub. Bu cür gecələrdə qəhrəman şəhidlərin qısa, lakin mənalı ömrünə işıq salınıb. Kitabxanada müxtəlif yazıçıların yaradıcılıq gecələrinə də yer verilib. Seyid Əzim Şirvaninin 190, Zəlimxan Yaqubun 75, Maqşud İbrahimbəyovun 90, Bəxtiyar Vahabzadənin 100, Əlibala Hacızadənin 90 illik yubiley-lərinə həsr olunan yaradıcılıq gecələrində tamaşaçılar duyğulu anlar yaşayıblar, ədəbiyyatın daxili zənginliklərinə baş vurublar.

Kitabxana yerli yazarlara da diqqəti əsirgəməyib. Belə ki, burada ilk dəfə "Ana Kür" ədəbi birliyi-nin şair Firdovsi Sarvanlının sədliyi ilə tədbiri keçirilib.

Ələvsət Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzinin də mədəni tarixi olduqca zəngindir. Burada da müxtəlif konsertlər, yaradıcılıq gecələri, tədbirlərə xüsusi yer verilir. Görkəmli şair, dramaturq, tərcüməçi Əliəğa Kürçaylının xatirəsinə həsr olunan "Gedək üzün küləyə...", "Bəxtiyar Vahabzadə işığında" kimi ədəbi-bədii gecələrdə şairlərin oxucuların qəlbinə yol tapan şeirləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa olunub, müxtəlif kompozisiyalar təqdim edilib. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti tədbirlər qəhrəman şəhidlərimizə həsr olunub. Şəhid Natiq İbrahimovun, Salman Cəfərovun anım günlərinə, şəhid Elbrus Nəzərovun 50 illik yubileyinə həsr olunan tədbirlərdə onların qəhrəmanlıq yolundan söz açılıb. Mədəniyyət Mərkəzi Novruz bayramına həmişə xüsusi olaraq hazırlaşır. Bu il keçirilən "Novruz xalqımızın milli varlıq, mənəviyyət xəzinəsidir" adlı tədbirdə Novruz adət-ənənələrini özündə əks etdirən nümunələr, "Cəngi" Milli Nəfəsli Folklor Xalq Kollektivi, "Mahirlər" Ailə Xalq Ansamblı və solistlərin ifasında geniş konsert proqramı təqdim olunub. Tədbirdə "Hünər" sirk-estrada kollektivinin pəhləvan və idmançıları maraqlı performanslar nümayiş etdirib. Novruz bayramına həsr olunmuş konsert tədbiri birlik rəmzi,

milli rəqs nümunəsi olan "Yallı" rəqsi ilə başa çatıb.

Qeyd edək ki, bu il Salyanda Əməkdar mədəniyyət işçisi, Salyan Dövlət Kukla Teatrının yaradıcılarından biri eyni zamanda şəhid atası Cahangir Qaraşovun 80 illik yubileyini keçirdik. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan Dövlət Kukla Teatrında keçirilən yubiley tədbirində ömrünün 60 ilindən çoxunu mədəniyyət sahəsinə həsr edən Cahangir Qaraşovun həyatı və yaradıcılığından danışılıb. O, 1973-cü ildə rayon mədəniyyət evində mədəniyyət işçisi kimi çalışan, aktyor Əlizadə Əliyevlə birgə kukla dərnəyi yaradıb. İlk addımın uğurları davamlı olduğundan dərnek 1975-ci ildə xalq kukla teatrı, 1994-cü ildə isə dövlət kukla teatrı statusu alıb. Yeni yaradılan bu teatrdə ilk dəfə Əli Səməddinin "Artıq tamah baş yarar" əsəri tamaşaya qoyulub. Cahangir Qaraşov tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib.

Salyanda fəaliyyət göstərən iki musiqi məkəbi Salyan şəhər Qulu Əsgərov adına uşaq incəsənət məktəbi və Salyan rayon Yenikənd kənd uşaq musiqi məktəbi müxtəlif tədbirlər, konsert proqramları həyata keçirir və eyni zamanda rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə, konsert proqramlarında iştirak edirlər.

Salyanda mədəniyyət müəssisələrinin fəaliyyəti təkcə sadalananlarla məhdudlaşmır. Burada mədəniyyət həmişə axtarışdadır, inkişafdadır və yeni layihələrlə rayon ictimaiyyətini maraqlı mədəniyyətə cəlb etməkdədir.

Mədəniyyət işçilərinə qayğı artırılıb

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Salyan rayon Komitəsi on ilk həmkarlar ittifaqı təşkilatı birləşdirir. Bura Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Salyan Rayon Tarix Diyarşünaslıq Muzeyi, Salyan Rayon Dövlət Kukla Teatrı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi, Salyan Rayon Mədəniyyət Mərkəzi, Salyan Rayon Dövlət Rəsm Qalereyası, Salyan Şəhər Uşaq İncəsənət məktəbi, Salyan Rayon Yenikənd Kənd Musiqi məktəbi və "Qələbə" qəzeti redaksiyası daxildir. Təşkilatın ümumilikdə 420 üzvü vardır.

Komitəmizdə Vətən müharibəsinin 6 şəhid ailə üzvü, 4 Qazi, 9 II və III qrup əlil və 2 veteran vardır. İl ərzində mütəmadi olaraq imkansız, az təminatlı üzvlərimizə maddi yardımlar göstərilir.

Belə ki, 2025-ci ilin 6 ayı ərzində 53 nəfərə maddi yardım göstərilib. Bunların arasında xəstə

və xəstəliklə əməliyyat olanlar, az təminatlı və ailələrində ölüm hadisəsi olanlardır.

Ənənəvi dövlət bayramlarının, əlamətdar günlərin, şəhidlərimizin anım və xatirə günlərinin, həmçinin dövlət başçısının sərəncamı ilə qeyd edilməsi nəzərdə tutulan ədəbiyyat və incəsənət xadimlərinin, rayonumuzun müqəddir insanlarının, mədəniyyət sahəsində uzunmüddət çalışmış həmkarlar komitəsi üzvlərinin yubileyləri bir qayda olaraq yüksək səviyyədə təşkil olunur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Salyan rayon Mərkəzi Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə "Eşqi gözəllik olan görkəmli şair" adlı ədəbi-bədii rayon ziyalıların iştirakı ilə yüksək səviyyədə keçirilmişdir.

Çari ildə komitəmiz tərəfindən Salyan rayon Mədəniyyət Mərkəzinin Məişli kənd Folklor evinin

müdiri Abdullayev Şahin Mirəğası oğlu 60 illik, jurnalist Əzizəgə Məmmədlinin 70 illik yubileyi münasibəti ilə təbrik edilmiş və onlara can sağlığı və yaradıcılıq uğurları ersu edilmişdir.

Salyan rayon Mərkəzi Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə "Eşqi gözəllik olan görkəmli şair" adlı ədəbi-bədii gecə keçirilib.

Xəlil Rza Ulutürkün anım günü münasibətlə Salyanda "Ata-Oğul" abidə-kompleksini ziyarət edib, Xalq şairinin və oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəylinin xatirəsinə anılıb.

Qeyd edək ki, MİHİ Salyan rayon komitəsi üzvləri ilə sıx əlaqədə olmuş, onların istəkləri ilə, problemləri ilə yaxından maraqlanmış, ərizə ilə müraciət edən üzvlərə maddi yardım göstərilmiş və bank hesablarına müəyyən vəsaitlər köçürülmüşdür.



2025-ci ilin 6 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən yaradılan online müalicə və gəzinti sənatoriyalara üzvlərimiz tərəfindən müraciət olunmuş, 4 nəfər müalicə üçün, 15 nəfər isə gəzintidən istifadə etmişlər. Yay aylarında üzvlərin mədəni istirahətini təşkil edilməsi münasibətilə H.Ə.Mərkəzi, Uşaq İncəsənət Musiqi məktəbi, Yenikənd kənd Musiqi məktəbi və Mərkəzləşdirilmiş Kitab-

xana Sisteminin əməkdaşları üçün Azərbaycanın Şuşa, Xankəndi, Şəki, Zaqatala, Qəbələ, İsmayilli, Astara və digər rayonların səfəli istirahət yerlərinə gəzinti turları təşkil edilmişdir.

Keçirilən tədbirlər komitənin sosial şəbəkələri üzərindən ictimailəşdirilmişdir.

Vəfa Əbilova
AMİHİ Salyan rayon
Komitəsinin sədri



Salyan - tarixin açılmamış səhifələri

Salyanlı Qəbulə xanım və I Pyotr Qan düşmənciliyinin qısa tarixi - Azər TURAN



I Pyotr general Matyuşkinə salyanlı Qəbulə xanım barədə: "Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondən ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin", - deyər bildirirdi. Bunu Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazıb.

Nə baş vermişdi ki, imperator özünün say-seçmə generallarından birinə belə vahiməli və qorxunc bir təlimat verir və Qəbulə xanımla ehtiyatlı davranmağı ona tövsiyə edirdi?

1723-cü ilin 16 sentyabrında Peterburqda general Matyuşkinlə I Pyotr arasında Salyan barədə söhbət oldu. Elə həmin il, Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təbəliyini qəbul etdi. Bakı komendantı knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi sərəncam verildi. Bir neçə gün sonra podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil oldu və rus hərbi qüvvələri Kür çayının sahilində naib Həsən bəyin malikanəsinin qənşərində qərargah qurdular.

Həsən bəy podpolkovnik Zambulatovla Rusiya təbəliyini qəbul etmiş müsəlman naib kimi davranırdı. Bir gün Zambulatov hərbi heyətin səkkiz nəfər yüksək çinli zabitiylə Həsən bəyin malikanəsindəki ziyafətə qatıldı. Ziyafət zamanı otağa silahlı adamlar girdi və Zambulatov da daxil olmaqla, Salyandakı bütün rus zabitləri qətlə yetirildi. Və bu qətl rus tarixçilərinin yazdığına görə, xüsusi amansızlıqla törədildi.

...Kürün mənəsinə nəzarət edən kapitan-leytenant Saymonovun jurnalına (səyahətnaməsi-nə) istinad edən Millərə görə, bu qanlı hadisənin arxasında naib Həsən bəy deyil, onun xanımı Qəbulə xanım dayanırdı.

1869-cu ildə Peterburqda nəşr olunmuş "Materiali dle no-voy istorii Kavkaza s 1722 po 1803 godg" kitabında Butkov bu

qanlı hadisənin geniş təfəsilatını yazıb. Hadisə Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində də işıqlandırılıb. Bakıxanov da, görünür, Saymonovun xatırlanan qeydlərindən qaynaqlanaraq, Qəbulə xanımın tarixi obrazını daha qabarıq təqdim edir: "Zambulatov, öz batalyonu ilə gedib Kür çayı sahilində, o yerin hakiməsi, Salyan sultanı Həsən bəyin hərəmi Qəbulə xanımın sarayı qarşısında ordugah qurdu... Qəbulə xanım dostluq və ıxlas göstərər, bir gün Zambulatovu bütün zabitlərlə bir yerdə qonaq çağırırdı. Xörək yeyildiyi zaman, otağa müsəlləh adamlar girib, onların hamısını öldürdülər".

Qəbulə xanım niyə belə etmişdi?

Hadisənin gerçək üzünü və mahiyyətini təkcə tarixçi kimi deyil, həm də bir Azərbaycan qadını olaraq fəhm edən Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" əsərində bildirirdi ki, "əlli ildən sonra rus hərbiçilərinə bu cür divan tutulması yalnız yaxın qohumların intiqamının alınması ilə izah edilə bilər".

Özünün də salyanlılarla (Əli bəy Hüseynzadənin nəslə ilə) yaxın qohumluq əlaqəsi olan professor Sara Aşurbəyli aradan keçən hansı əlli il nəzərdə tuturdu? Məsələ də elə həmin bu əlli il söhbətindədir.

Burada sözə qüvvət olsun deyər, əvvəlcə 1667-68-ci illərdə Salyanı gəzib-dolaşan Övliyə Çələbinin "Səyahətnamə"sindən bir məqamı xatırlatmaq istəyirəm: Çələbi yazırdı: "Bəzən Moskva kazağı kənarı sazlı gəmilərlə Kür nəhrinə girib əcəm şəhərlərini nəhb (yağma) və qarət edirlər. Aldıqları əsirləri Gilan bazarına aparıb satarlar". Tarixdən isə bəllidir ki, şəhərləri yağma və qarət edən, oğurladığı adamları Gilan bazarına aparıb satan Moskva kazaklarının başında Stepan Razin dayanırdı. 1667-ci ildə Salyana basqın edərək, yerli xanım qızını da əsir götürən Razin bu "gözəl və əsilzadə qızı" Gilan bazarına aparmamış, onu öz yanın-

da saxlamışdı. Bunu, dediyim kimi, "kənarı sazlı" gəmidəkilərdən biri, Razin tərəfindən əsir götürülmüş holland əsilli İsveç səfiri, hadisənin şahidi Lüdviq Fabritsius yazıb.

"Zapiski inostrançev o vostonii Stepana Razina" (Leninqrad, 1968) kitabında Lüdviq Fabritsiusun təxminən, 1670-ci ildə şahidi olduğu bir hadisə nəql olunur: "Stenka əvvəlcə gözəl və əsilzadə tatar qızı qeyri-adi şəkildə qurban verdi. Onu bir il əvvəl əsir almışdı... Qəfil, səhər tezdən geri çəkilmək ərafəsində o, yataqdan qalxdı, yazıq qızcağıza ən gözəl libaslarını geyindirdi və dedi ki, ötən gecə Yaik (Ural) çayının tabe olduğu su tanrısı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki, Stenka artıq üç ildir ki, uğurlar qazanır, İvan Qorinoviçin köməkliliyi ilə xeyli var-dövlət toplayıb, amma öz vədlərini yerinə yetirmir. Axı, o, ilk dəfə Yaik çayına səcdə edərək Qorinoviçə vəd etmişdi ki, "əgər sən köməyilə uğur qazansam, əldə etdiyim ən yaxşı şeylərdən sənə də verəcəyəm". Bundan sonra bədbəxt qadını götürdü. Bu sözləri deyib onu çaya atdı: "Ey qoruyucum, bunu qəbul et, mənim sənə iltifat etməyə, yaxud qurban verməyə bu gözəl qadından başqa yaxşı heç nəyim yoxdur".

Salyan naibi Həsən bəyin xanımı Qəbulə xanımla I Pyotr arasında gizli-aşkar şəkildə təzahür edən qan düşmənciliyi Ural çayında Razinin İvan Qorinoviçə qurban verdiyi əsilzadə və gözəl salyanlı qızın, Salyan xanımın namə balasının Qəbulə xanım tərəfindən əlli ildən sonra alınmış qisasıydı ki, o dövrdə Rusiyanı məhvərindən oynatmışdı. Lakin, fikrimcə, bu qisas hadisəsi ailə, nəsil çərçivəsini aşaraq, milli şərafət təhqir olunmasına, rus işğalına dözə bilməyən bir türk xanımının I Pyotra acıqlı, qanlı cavabı səviyyəsinə yüksəlir. Əlli il əvvəl oğurlanaraq, sonra da öldürülmüş bəy qızının ruhu naminə Qəbulə xanımın qisası namus davası şəklində belə gerçəkləşmişdi!

Dövrün tarixi situasiyası çox mürəkkəb və gərgindir. Hadisənin yalnız qisas amili ilə bağlanması məsələnin mahiyyətinə tam aydınlıq gətirmir. Qəbulə xanımın gerçəkləşdirdiyi aksiya rus işğalına qarşı ilk böyük qiyam kimi dəyərləndirilməlidir. 1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bütün zabit heyəti zərərsizləşdirilmişdi. Salyanda elə bir hadisə baş vermişdi ki, hətta rus tarixçiləri də buna biganə qala bilməmişdilər.

Razinin qurban verdiyi gözəl azərbaycanlı qızı ilə Qəbulə xanım arasındakı qan bağlılığını ilk

dəfə xatırladığım kitabında Sara Aşurbəyli irəli sürüb. Lüdviq Fabritsiusun qeydlərini də ilk dəfə tarixi kontekstə o daxil edib.

Stepan Razinin öldürdüyü salyanlı qızla Salyan naibi Həsən bəyin xanımı Qəbulə xanımın qohumluq əlaqəsi hansı dərəcədə olub, bunu aydınlaşdırmaq, əlbəttə, indi çox çətindir, bəlkə də heç mümkün deyil. Ancaq görünür, Salyanın xan ailəsində Qəbulə adı təsadüfən təkrarlanmır, nəslindən-nəslə səbəbsiz olaraq ötürülmür. Salyan qazisi Molla Məhəmmədin qızı Qəbulədən naib Həsən bəyin xanımı Qəbuləyə qədər bu irtibat və bağlılıq ardıcıl olaraq davam edir. Görünən odur ki, bu Qəbulələr eyni adamlardır. Salyan qazisi Molla Məhəmmədin Xədicə Bika ilə evliliyindən doğulmuş tək qızı Qəbulə Azərbaycan tarixindən izsiz-soraqsız ötüüb keçmir. Bakıxanovun bildirdiyi kimi, "Salyan nahiyəsinin bütün əmirləri" Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilirdi.

Nədənsə, heç kəs Qəbulənin sonrakı taleyini araşdırmır. Heç kəs Bakıxanovun bildirdiyi "Salyan nahiyəsinin bütün əmirləri Qəbulənin nəslindən olan adamlar tərəfindən seçilir" hökmünün izinə düşmür. Qəbulənin bir qızı olub və ananın da, balamın da sonrakı aqibətindən tarixdə heç bir nişanə və iz yoxdur. Bəs Qəbulənin nəslə kimlərdir, bu nəsil hansı xətlə davam edir?..

P.Q.Butkovun bildirdiyinə görə, elə həmin il, yəni 1724-cü ildə I Pyotr Kürün mənəbində - Salyan ərazisində şəhər qurmaq niyyətini açıqlamışdı: "Pravda, skazalg posemg Qosudarq, Salgəng strana izrədnəe, ne daleko ot morə, i v razsujdenii seqo to mes-to, na kotorom predlojilg Saymonovg bitg qorodu, vıqodne. Deəniə Petra Velikoqo, 407"

Daha doğrusu, nəzərdə tutulan bu şəhər Xəzərin bütün qərb sahilləri üçün istehkam, liman və böyük iqtisadi məkan olacaqdı. Bakıxanovun bildirdiyinə görə, hətta general Matyuşkin 300 nəfərlə birgə gəlib yeni salınacaq şəhərin yerinə də baxmışdı. Mayın 20-də Qəbulə xanımın tərəfdiyi qanlı hadisədən sonra Pyotr general-leytenant Matyuşkinə verdiyi və icrası Saymonova tapşırılmış əmri ləğv etdi.

Hadisə elə tarixi mərhələdə baş verirdi ki, bir il əvvəl, yəni 1723-cü ildə Bakı Pyotrın qoşunları tərəfindən işğal edilmiş, I Pyotr məhz o zaman - 1724-cü ildə "üç ermənini katolikos İssaya ilə birlikdə qəbul etmiş, "ermənilərə əl tutmaq və Xəzəryanı əyalətlərdə yerləşdirmək" barədə onların xahişini dinləmişdi. Ermənilər heç bir ödəniş vermədən Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək üçün çarın icazəsi-



ni almaq" istəmişdilər (bu barədə 1996-cı ildə nəşr olunmuş "Azərbaycan tarixi" kitabında "Skazka o trex armyanskix upolnomoçennix" SQADA, f. .Qos.Arxiv, r. XV, d.37, 1724-1726, ç. 2, II. 307 ob., 308" sənədlərə istinadən ətraflı yazılıb).

I Pyotr isə general-leytenant Matyuşkinə göndərdiyi məktubda erməniləri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Salyanda yerləşdirməyi tapşırırmışdı. Çar, yerli əhalini qovaraq, sıxışdıraraq buraları erməni yurduna çevirmək niyyətindəydi. Həm də onlara Bakıda və Salyanda, Gilanda və Dərbənddə hər cür qayğı göstərilməsi barədə fərman vermişdi. Qəbulə xanım həm də bütün bunların reallaşmasının qarşısını almışdı.

Bu, ümumən, Azərbaycan tarixinin ən ciddi məqamlarından biridir. İki il əvvəl Şamaxıda baş vermiş hadisə başqaydı. Qəbulə rus tacirlərini deyil, rus hərbiçilərini zərərsizləşdirmişdi. Bu, daha çox Çar Rusiyasının istila və işğal hərəkətinə qarşı Azərbaycanda ilk açıq və böyük qanlı etirazdır və onu Salyan qazisi Molla Məhəmmədin qızı Qəbulə xanım belə sort bir inadla gerçəkləşdirmişdir.

Ancaq əvəzində siyasiləşmiş tarixçilər Salyandakı hərəkəti ilə Peterburqu silkləyəən o böyük xanımı tarixin qapısı arxasında saxladı. Abidələşməsinə imkan vermədi. Qəbuləni öz halal ocağına - övladlarının yaddaşına yaxın buraxmadı...

Uzun illər Qəbulə xanımın tarix kitablarımızda nəzərə cərpəmayan varlığı dərin və düşündürücü suallar doğurur. Məsələ burasındadır ki, I Pyotr salyanlı bir türk qızını özü və səltənəti üçün bu miqyasda təhlükə mənbəyi olaraq görürsə, çar düşmənlərinin xalq qəhrəmanı kimi ideallaşdırıldığı sonrakı dövrlərdə də Qəbulə xanım qəsdən unudulub və unutturulubsa, deməli, onun nadir şəxsiyyəti barədə dərindən düşünməyə dəyər...



ANA KÜRÜM

Son səhifə

Həmyerlimiz, şair-publisist Əlisəmid Kürün səhhəti pisləşib, şair reanimasiyada müalicə alır



Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, sevilən şair və publisist Əlisəmid Kürün səhhəti ilə bağlı son günlər ictimaiyyət narahatlığı içindədir. Sentyabrın 15-də tanınmış qələm adamının vəziyyəti qəfil pisləşdiyindən o, Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmişdir. Həkimlərin ilkin açıqlamalarına əsasən, şairin səhhətinə ciddi nəzarət olunur və müalicə prosesi nazırdə Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.

Şairin səhhətində yaranan problemlər yalnız ailesini və yaxınlarını deyil, həm də geniş oxucu kütləsini, ədəbi ictimaiyyəti dərin narahat etmişdir.

Yazıçılar Birliyi üzvləri, tanınmış qələm dostları və yüzlərlə ədəbiyyatsevər sosial şəbəkələr və media vasitəsilə ona dəstək olduqlarını bildirirlər. Doğulub boya-başa çatdığı Salyanda da ona Allahdan şəfa diləyənlər kifayət qədərdir.

TƏBİB tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, şairin müalicəsi peşəkar həkim heyəti tərəfindən davam etdirilir və vəziyyətinə dərin nəzarət olunur. Oxucular və ədəbiyyat ictimaiyyəti böyük ümidlə şairin tezliklə sağlamlığına qovuşacağına inanır.

Respublikamızın bir qrup tanınmış yaradıcı ziyalıları şair Əlisəmid Kürün səhhəti ilə bağlı Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya məktubla müraciət edərək şairin müalicəsini fondun tərəfindən nəzarətə götürülməsini və onun sağlamlığının bərpası üçün zəruri tədbirlərin görülməsini xahiş etmişlər.

Bu gün Salyan ictimaiyyəti də qələm dostları və ədəbiyyatsevərlər kimi onun səhhəti ilə bağlı daha çox xəbərləri gözləyirlər. Əlisəmid Kürün yenidən sağlamlığına qovuşaraq poeziya aləminə qayıdacağına ümid böyükdür.

"Ana Kürüm" ilk sayında Əlisəmid Kürün şerlərini təqdim edir və arzu edirik ki, şair sağalaraq doğma Salyana gələndə redaksiyamızın da qonağı olsun. Yeni şerləri ilə oxucularını sevindirsin.

ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ

Çəkilib uzaqdan baxdım özümə, -
Gördüm görkəmin dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabamı yeyilib çəkmələrimin...
Tanrının gözüne dik baxdığım
Xəbərim olmayıb üzümə düşən qırıqdan
Yaman inanmışam arvad sözünə:
"- Dağa bənəyirsən sən bu duruşda".
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee... yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim

Qəfildən üstümdən atdanıb keçir.
Mən koram... Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, -
bir də üzə gülüb,
arxamca daş atanlara...
Yol üstə ilantək qıvrılanlara...
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar -
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, -
Adamlar dəyişir havalar kimi, -
Niyə dəyişmədin, Cəfərin oğlu?!

Elan

Təsisçilərin qərarı ilə "Qələbə" qəzetinin fəaliyyəti dayandırılmışdır. Bununla əlaqədar qəzetlə bağlı hüquqi və maliyyə məsələləri üzrə iddia və ya müraciəti olan idarə, təşkilat və şəxslər bir ay müddətində redaksiyaya müraciət edə bilərlər.

Etibarsızdır

Salyan Rayon Alçalı kənd sakini Quliyev Fizuli Ağə oğluna 01.09.1999-cu ildə verilmiş YAP-ın üzvlük bileti itdiyi üçün etibarsız sayılır.

"NEFTÇALA FK" MMC-yə məxsus möhür itdiyi üçün etibarsız sayılır.

Baş Mil Muğan-Kollektoru İstismarı İdarəsinə məxsus 52 AC941 Dövlət Qeydiyyat nömrəli İVEKO STRALIS markalı yük maşınının arxa nömrəsi itdiyi üçün etibarsız sayılır.

"N" sayılı hərbi hissə tərəfindən Məmmədov Emin Vüqar oğluna

24.02.2023-cü il tarixdə verilmiş AD-0063396 sayılı Hərbi vəsiqə itdiyi üçün etibarsız sayılır.

Salyan Rayon Qarabağlı kənd sakini Həsənov İntiqam Alış oğluna məxsus əmək kitabçası (İT-1 2372490) itdiyi üçün etibarsız sayılır.

"Ana Kürüm" qəzetinə abunə ol!

Əziz oxucu!

Qarşınızda Salyan rayonunun Azərbaycan Respublikasının Mədiyyənin İnkişaf Agentliyinin MEDIA Reyestrində qeydiyyatdan keçərək Şəhadətnamə almış ilk müstəqil qəzetidir. Qəzet rayonumuzun ictimai-siyasi və ekoloji həyatını işıqlandırmaq və Sizin elan, reklam və digər çap məhsullarınızı dərc etməklə yardımçınız olacaqdır.

4-8 səhifə çap olunacaq qəzet, dünyanın və respublikamızın həyatından ən maraqlı məlumatları, yenilikləri, ədəbiyyat nümunələrini, ekoloji maarifləndirici yazıları təqdim edəcəkdir.

Siz də rayonumuzun səsi olmağı qarşısına məqsəd qoyan qəzetimizlə ilin son rübünü qaçırmayın!

İlin son rübünün abunə qiyməti çatdırılma ilə birlikdə 15 manatdır

Redaksiyamız Salyan Bələdiyyəsinin binasında birinci mərtəbədə "Qələbə" qəzetinin fəaliyyət göstərmiş olduğu ünvandır.

Təşkilatlar abunəni qəzetin təqdim etdiyi elektron qaimə əsasında hesaba köçürə bilərlər. Fiziki şəxslər isə redaksiyada kassa mədaxil qəbzə almaqla nağd və qəzetin Kapital Bankdakı AZ69AİB410400K9448032818143 sayılı hesabına köçürə bilərlər.

Əlavə məlumat redaksiyanın 050(55) 381 15 42 sayılı telefonu ala bilərsiniz.

"Ana Kürüm" qəzeti

Azərbaycan mətbuatından məzəli hadisələr

Əli bəy Hüseynzadə və jurnalist etikas

Hüseynzadə yazır ki: "Bəzən müxbirlər xəbəri üç dəfə təkrar yazır, amma heç biri eyni başlığı düzgün qoya bilmir. Oxucu isə səhərdən axşama qədər qəzeti əlinə alıb düşünür: xəbərin özü yox, onun başlığı xəbərdir." Məzəli tərəfi: Jurnalist və oxucu arasındakı anlaşılmazlıq yumorla əks olunub.

Mirzə Fətəli Axundov və qəzet səhvləri

Axundov dövründə çap səhvləri çox olurdu. Satirik hekayədə deyilir: "Bir qəzettə elan dərc olunur: 'Yeni kitablar gəldi, amma heç kim ala bilməz!' Oxucular çaşqın qalır, amma redaktor yalnız səhv çap etdiyini etiraf edir."

Məzəli tərəfi: Qəzet səhvləri həm o vaxt, həm də bu gün oxucular üçün gülüş qaynağıdır.

"Molla Nəsrəddin"dən redaksiya həyatı

Satirik məqalədə yazılır:

"Redaktor bir xəbəri oxuyub deyir: 'Bu xəbər çox vacibdir!' Müxbir cavab verir: 'Bəli, amma oxucu səhərdən gözləyir ki, vacib xəbər başlıqda yazılsın!'" Məzəli tərəfi: Başlıq oxucumüxbir münasibətlərini gülməli göstərir.

Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin"

"Bir dəfə redaktor xəbəri oxuyur, başlıqla mətn uyğun gəlmir: "Müxbir yazır ki, kənddə qara pişik gəzir. Başlıq qoyublar: 'Kənddə fəvqəladə vəziyyət!' Hər kəs gülür, amma xəbər tamamilə pişikdən ibarət idi." Məzəli tərəfi: Redaktor və müxbir arasında başlıq-nəzər anlaşılmazlığı klassik yumora çevrilmişdi.

Redaktor və müxbirin gündəlik gülüşləri

"Bəzən xəbərlər çox vacib görünür, amma səhifədə səhv yerləşir. Redaktor deyir: 'Bu xəbər o qədər vacib idi ki, səhifədə yox, oxucunun yuxusunda olmalıydı!'"

Məsul redaktor:
Rüstəm Məlikov

Ünvan:
Y.Xankişiyev-22
ana-kur2011@mail.ru
Mob: (050) 381-15-42

Hesab nömrəmiz: VÖEN:7000403892
AZ69AİB410400K9448032818143
"Kapital Bank" ASC Salyan rayon filialı
Kod: 200435 VÖEN:9900003611
M/h AZ37NABZ01350100000000001944 AİIBAZ2X

MEDIA Reyestrində
Qeydiyyat №:
D7DFAA5C059B52
Qəzet "Bakı Media" MMC-də
çap edilmişdir